

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV - 90



QƏZET 01.02.1958-ci
ILDƏN ÇIXIR


GƏNC MÜƏLLİM

BEŞİKDƏN QƏBİR EVİNƏDƏK ÖYRƏNİN!

Məhəmməd Peyğəmbər (S.)

XÜSUSİ
BURAXILIS
Aprel
2013
04 (1048)

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNIVERSİTETİNİN QƏZETİ



Dünyanın ən nüfuzlu şəxsləri Heydar Əliyev haqqında

Bill Clinton:

"Heydər Əliyev təkcə Azərbaycanı, Amerikanı yox, bütün dünyani idarə etməyi bacaran bir siyasi xadimdir".

Vladimir Putin:

"Heydər Əliyev böyük dövlət xadimi idi. Mübaligəsiz demek olar ki, siyaset nəhəngi idi. Mən ona, sadəcə, böyük hörmətlə yanaşmirdim, mən ona məhəbbət bəsleyirdim".

Marqaret Tetçer:

"Azərbaycan Prezidenti Heydər Əliyev müasir zəmanəmizin görkəmli siyasi xadimlərindən biridir".

Madlen Olbrayt:

"Cənab Heydər Əliyev Corc Vaşinqtona bərabər şəxsiyyət və Amerikanın böyük dostudur".

Bülənt Ecevit:

"Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür".

Jak Şirak:

"Heydər Əliyevin rəhbərliyi

altında Azərbaycanı böyük gələcək gözləyir".

Eduard Sevardnadze:

"XX əsr liderlər əsrindir. Heydər Əliyev isə əsrimizin lideridir".

Qrerq Laftin:

"Heydər Əliyev Mərkəzi Asyanın Corc Vaşingtonudur".

Leonid Kuçma:

"Heydər Əliyev Zaqafqaziya regionunda, Avropa qitəsində və dünyada layiqli yetutan Azərbaycanın şöhrətinini öz fəaliyyəti ilə artırımdır. O, dünya miqyaslı dövlət xadimidir".

Namiq Kamal Zeybək:

"Heydər Əliyev bütün Türk dünyasının lideridir. Mən onun zəkası, ağılı, düşüncəsi, cəsərəti qarşısında baş əyirəm".

Aleksandr Budbero:

"Heydər Əliyev Simurq quşu kimi yenidən pərvazlanaraq bütün dünyani onunla he-sablaşmağa məcbur etdi".

Ricard Selbi:

"Azərbaycan Prezidenti Heydər Əliyev öz ölkəsinin müstəqilliyini qoruyub saxlamayı bacaran nadir şəxsiyyət-lərdəndir".

Nikolay Baybakov:

"Mən Azərbaycanı, Azərbaycan xalqını Heydər Əliyev qədər sevən ikinci bir adam tanımırıam".

İslam Karimov:

"Heydər Əliyev kimi rəhbəri olan xalq xoşbəxtidir".

Willem Van Vout:

"Belə bir kəlam var: "İnsan öz ömrü boyu ağac ekməli, ev tikməli və oğul böyütməlidir. Heydər Əliyev bu işlərin hamisini görmüşdür. Heydər Əliyev öz ömrü boyu çiçəklənən "Azərbaycan" adlı bir bağ salmışdır. Heydər Əliyev öz ömrü boyu adı "Müstəqil Azərbaycan" olan bir ev qurmuşdur. Heydər Əliyev onun şərəflə və məsuliyyətli işini bu gün davam etdirən, Azərbaycan xalqının geleceyini etibar etdiyi ləyaqətli bir oğul böyütmişdir".

Elmi Şuranın iclasında

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının aprel ayının 15-də keçirilən iclasının gündəliyində aşağıdakı məsələlər durdu: Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı ADPU-da görülmüş işlər və nəzərdə tutulan tədbirlər barədə məsul şəxslərin məlumatı (ADPU-nun Tədris işləri üzrə prorektoru, professor Malik Cəbrayılov; ADPU-nun elmi işlər üzrə prorektoru, professor Vilayət Əliyev; ADPU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Rafiq Baxşəliyev); Türkiyənin Qazi Universitetinin professoru xanım Alev Çakmakçılu Kuruya ADPU-nun fəxri doktoru adının verilməsi; ADPU-nun Tədris-Metodiki Şurasının Əsasnaməsinin və Şuranın yeni tərkibinin təsdiqi (ADPU-nun Tədris işləri üzrə prorektoru, professor Malik Cəbrayılov); 2012-ci ildə professor-müəllim heyətinin elmi-tədqiqat işləri barədə hesabat (ADPU-nun Elmi işlər üzrə prorektoru, professor Vilayət Əliyev);

2012-ci ildə felsefə doktoru programı üzrə doktoranturaya, felsefə doktoru və elmlər doktoru programları üzrə dissertanturaya qəbulun nəticələri (ADPU-nun Magistratura və doktorantura şöbəsinin müdürü, professor İbrahim Bayramov); Cari məsələlər və kafedralar üzrə professor vezifəsinə seçkilər.

Iclası giriş sözü ilə açan ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, Elmi Şuranın sədri, professor Yusif Məmmədov ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətə bütün ölkədə, o cümlədən ADPU-da da silsilə tədbirlər həyata keçirildiyini söylədi. Bu tədbirlər nədən ibarətdir?

Tədris işləri üzrə prorektör, professor Malik Cəbrayılov xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar ADPU-da tədris sahəsində görünen işlər haqqında danişar-kən dedi ki, Ümummilli Lider dəfələrlə ölkənin inkişafının təhsil sahəsi ilə sıx bağlı olduğunu xü-

susi qeyd etmişdir. Onun respublikası üçün yüksəkxitəslə kadr hazırlığı ilə bağlı strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentin təhsilin inkişafı ilə bağlı imzaladığı çoxsaylı sərəncamlar bu gün ölkədə təhsilin yüksək səviyyədə inkişafını təmin edir.

Ulu Önderin təhsil strategiyasının həyata keçməsi üçün onun elmi irsinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Əslinde, bu iş bizim gündəlik fəaliyyətimizin hərəkətverici qüvvəsidir.

Bir neçə ildir ki, Tarix fakültəsində "Heydər Əliyev və Azərbaycan Konstitusiyası", Filologiya fakültəsində isə "Heydər Əliyev və ədəbiyyat məsələləri" adlı kurslar seçmə fənn kimi tədris olunur. "Heydər Əliyev və Azərbaycan Konstitusiyası" kursunun programı professor Ənvər Seyidov, "Heydər Əliyev və ədəbiyyat məsələləri" kursunun programı isə professor Tərlan Novruzov tərə-



findən tərtib edilmişdir. Hesab edirik ki, Ulu Önderin təhsil sahəsi ilə bağlı ideyalarının öyrənilməsi tələbələrimizin müəllimlik fəaliyyəti dövründə səmərəli nəticələr verər.

Növbəti tədris ilindən Pedaqoji fakültədə "Heydər Əliyev - Azərbaycan təhsili" adlı seçmə fənnin tədrisi nəzərdə tutulur. Bu fənnin tədrisi zamanı XX əsrin 70-ci illərində başlayaraq müstəqillik dövrü de daxil olmaqla Ulu Öndərin təhsilimizin inkişafı ilə bağlı faktır.

Universitetin Elmi işlər üzrə prorektoru, professor Vilayət Əliyevin çıxışında Ümummilli Liderin 90 illik yubileyi münasibəti ilə həyata keçiriləcək beynəlxalq və

(Davamı 2-ci səhifədə)

"Ekoloji problemlər və ekoloji təhsil"

*ADPU-nun Qərb Universiteti ilə birgə keçirdiyi
respublika elmi konfransı*

(Əvvəli 2-ci səhifədə)

deyib ki, bu gün respublikamızda ən böyük institutlardan birinin direktoru olmaq şərfinə nail olmuşam. Ona görə bu gün bu zaldə əyleşən müəllimlərimə teşəkkür edir, dünəyinə dəyişmiş müəllimlərimi ruhu qarşısında baş xeyirəm. Tələbələrə deyirəm ki, harda təhsil almağın mənası yoxdur, əger çalışsanız, yaxşı oxusunuz, gələcəkdə siz böyük uğurlar gözləyir. O ki qaldı bu gün bir yere cəm olmağımızın səbəbinə, bu konfrans Azərbaycanın fövqələkoloji dünyada ekoloji problemlərinin qaldırılmasına və həlli yollarını müəyyənləşdirməsinə xidmət edən elmi toplantıdır. Mən çox istərdim ki, bu mövzunun gündəmə gətirildiyi bütün toplantılarında Heydər Əliyev ilə Həsən Əliyevin adı bir çəkilsin. Bu iki qardaş dünyadan ən böyük ekoloqları sayılmalıdır. Həsən Əliyev Azərbaycanı qarış-qarış gəzdi, mövcud ekoloji problemləri təhlil etdi və onların həlli yollarını dövlət başçısına təqdim etdi. Bütün bu prosesler bundan sonra başladı.

Ulu önder Heydər Əliyevin bir kəlami var: "Kim bir ağac kəssə, hesab etsin ki mənim qolumu kəsir. Təsəvvür edin, öz böyük

ekolojiyası və ekoloji şüur problemləri həllini tapmadan sağlam dünyadan sabahından danışmaq mümkün deyil. Bu baxımdan həsab edirəm ki, konfransda bu məsələlər müzakirə olunmalıdır.

Cox fəxr edirəm ki, bizim Neft- Kimya Prosesləri İnstitutundan da konfransa 10 məqalə təqdim olunub. Məlumat üçün deyim ki, bizim institutda alternativ enerji mənbələri ilə bağlı 4 laboratoriya fəaliyyət göstərir. Düzdür, Azərbaycan neft və təbii qaz olksıdır, ancaq bu heç də bütün problemlərin neft və təbii qazın köməyilə həll edilməsi demək deyil. Biz öz ekologiyamızı qorumaq istəyirik, hökmən bioloji mənbələrdən, həm də səmərəli istifadə etmeliyik.

Diqqətinizi bir məsələyə de yönəltmək istəyirəm: atmosfer havasında 21%-ə qədər oksigen var, əger onun miqdari 17, 18 %-ə enirsə, artıq insan depressiya vəziyyətinə düşür, özünü idare etməkdə çətinlik çəkir, əger oksigenin faizi atmosferde 7%-ə düşərsə, bu, artıq böhran həddidir, ölüm qəçiləməzdir. Ona görə də Yer üzünün sakinləri olan bizlər hər bir auditoriyada, evdə, mənzildə mütləq insan ekolojiyasını qorumaq və atmosferin çirkənməsinin qarşısını al-



əməlləri ile bugünkü müstəqil Azərbaycanı yaradan bir şəxs, bir ağacın kəsilməsini öz qolunun kəsilməsi kimi qəbul edən bir insan görün ekologiyani necə qorumaq isteyində olub. Azərbaycanın bugünkü durumunda Heydər Əliyev bizim ən böyük ekoloqumuzdur.

İnsanın bədbəxtliyi fiziki ölümə deyil, mənəvi ölümə deyir. Heydər Əliyev kimi, Həsən Əliyev kimi insanlar cismən dünyalarını dəyişsələr də, onlar öz böyük əməlləri ilə tərrixə qalırlar. Bu, çox vacib məsələdir. Hər bir insan düşünməlidir ki, ömrü sürdüyü zaman kəsiyində onun fiziki yaşırami min illəra uzanan mənəvi yaşımasını təmin edirmi? Yox, əger təmin etmirsə, o fiziki yaşıram mənasızdır.

Burada bir məsələni xüsusi qeyd etmək istəyirəm. Biz "ekoloji" deyəndə çox vaxt ətraf mühitin mühafizəsini düşünürük. Bu, belə deyil, əslində ilk növbədə insan ekolojiyası qarşıya qoyulmalıdır. Əgər insan yoxdur, bu dünyadan gözəlli heç kimə lazımdır. Yəni dünya bu gün artıq düşüñür ki, birinci insan ekolojiyasıdır, sonra etraf mühitin ekolojiyası. Əgər insan ekolojiyası varsa, ekoloji şüur olmadan bunu yaratmaq olmur, insanları zor gücüne ekoloji qaydalara riayət etməyə dəvet etmək olmur. Başqa sözlə, bir insanda ekoloji şüur yoxdur, o, onillərə hesablanmış hərəkətlər edə bilmir. Ən azından öz evini, öz məhələsini, öz bölgəsini, öz ölkəsini müdafiə edə bilmir, bütövlükde dünyadan problemlərini həll edə bilmir. Heydər Əliyevin qarşıya qoymuşdur ən böyük problemlərdən biri də bu idi - ekoloji şüurun formallaşması! Cox yaxşı haldır ki, bezi universitetlərimizdə ekoloji kimya, ekoloji fakültələri var, torpaqşunaslıq fakültəsində də bu problemlər qoyulur. Əslində düz edilir. Ətraf mühit, insan

maq barədə düşünülmeliyik. Dizel mühərrilərinin atmosferə atdığı aerozollar 8 saat havada tüyən edir, onun tərkibində tam yanmamış yanacaq komponentləri olur ki, biz onu udurur. Ağ ciyer və boğaz xərçəngi kimi qorxulu xəstəliklər məhz bu səbəblərdən yaranır. Bunlar nəzəre alınmadan dünyadan ekoloji mənzərəsini dəyişmək olmaz. Cox istərdim ki, gənclərimiz hər gün ekoloji problemləri, özlerinin ekolojiyasını fikirləşsinlər, geyim palatarlarının özünü xüsusi ekolojiyası var - bunu düşünsünlər. Nə üçün ketan, yun palatarlar bahadır, buna diqqət yetirsinlər. Unutmasınlar ki, özünü qorumanın dünyani qorumaq olmaz".

Konfransda həmçinin ADPU-nun Fizika fakültəsinin dekanı, professor Mirzəli Murquzovun "Ekoloji sisteme sinergetik yanaşma" və Qərb Universitetinin dosenti Xəyyam Rəhimovun "Gözənlənilən iqlim dəyişikliklərinin Azərbaycanın aqroqlıq resurslarına təsirinin qiymətləndirilməsi" mövzularına dərin məzmunlu məruzələri dinlənildi.

Konfransda eyni zamanda respublikamızın təbiətindən bəhs edən 6 qisametrajlı film də nümayiş etdirildi.

Sonra konfrans öz işini bölmələrdə davam etdirdi.

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Ekoloji problemlər və ekoloji təhsil" mövzusunda iki gün davam edən respublika elmi konfransı öz işini aprel ayının 24-də başa çatdırdı. Yekun iclasında bölmə rəhbərlərinin məlumatları dinlənildi. ADPU-nun Elmi İşlər üzrə prorektoru, professor Vilayət Əliyev bütövlükdə konfransın yüksək səviyyədə keçidiyini qeyd etdi.

Ayətxan Ziyad

Zərifə Əliyeva-90 Görkəmli oftalmoloq alim, ictimai xadim, xeyirxah insan

ADPU-da akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib



Azərbaycan xalqının dünya şöhrəti oftalmoloq alımı, tibb elmləri doktoru, Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın ana-dan olmasından 90 il keçir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2013-cü il fevral ayının 7-də akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinin dövlət səviyyəsində keçirməsi haqqında sərəncam imzalamışdır. Hazırda bu sərəncama uyğun olaraq ölkəmizdə akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr edilmiş müxtəlif tədbirlər keçirilir. Həmin tədbirlərdə akademik Zərifə xanım Əliyevanın böyük alım, tanmış ictimai xadim, eyni zamanda nəcib və xeyirxah bir insan olması xüsusi qeyd edilir. Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bu il aprel ayının 30-də akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi münasibətilə keçirilən dəyirmi masada da onun oftalmologiya elminin inkişafında əvəzsiz xidmətlər göstərməsi, həmçinin ləyqətli vətəndaş, həssas qəlbli qayğılaş ana, xeyirxah insan olması haqqında maraqlı və məzmunlu çıxışlar edilmişdir.

Tədbir iştirakçıları dəyirmi masa başlamazdan önce universitet tələbərinin ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr edilmiş yaradılıqlı sərgisi ilə tanış olmuşlar. Sonra tədbir ADPU-nun "Heydər Əliyev məktəbinin lektoriyası"nda davam etdirilmişdir. İlk olaraq akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi haqqında tədbir iştirakçılarını məlumatlandırdı, onu əsl ziyali, görkəmli alım, nəcib, həssas ürekli bir insan kimi seviyələndirdi.

Professor Paşa Qəlbinur isə akademik Zərifə xanım Əliyevanın yüksək intellekt səviyyəsinə, dərin biliyə, hərtərəflə istedədə malik bir alım, eyni zamanda daim insanlara kömək göstərmək amali ilə yaşayan həssas bir insan kimi xarakterizə etdi.

Zərifə xanım Əliyeva alım kimi böyük uğurlar qazanmışdır. Akademik Zərifə xanım Əliyevanın yüksək səviyyəli elmi əsərləri, monografiyaları bu gün də öz üzvü seçilmiş, həmçinin mükəmməl elmi-tədqiqatlarına görə qadınlar arasında ilk dəfə Sovet İttifaqının oftalmologiya elmi sahəsində ən yüksək mükafatı olan akademik Averbax adına mükafata layiq görülmüşdür.

Rektor Y.Məmmədov çıxışına davam edərək bildirdi ki, Zərifə xanım Əliyeva xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əliyevin vəfali ömür-gün yoldaşı olmuşdur. Zərifə xanım həmişə ulu önder Heydər Əliyevə dayaq olmuş, onun bütün sevinc və kədərini bölüşmüştür. Zərifə xanım möhtərem Prezidentimiz cənab İlham Əliyevin anasıdır. Sadə, təvəzük, qayğılaş, xeyirxah, yüksək davranışın mədəniyyətinə malik olmuş Zərifə xanım əsl ziyali idi. O, Azərbaycan qadınına xas olan bütün müsəbat xüsusiyyətləri öz şəxsində cəmləşdirmişdi. Rektor Y.Məmmədov çıxışının sonunda tələbələrə akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini dərindən öyrənməyi tövsiye etdi.

Dəyirmi masada Milli Məclisin deputati, yazıçı-



publisist Hüseynbala Mireləmov və Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının müdürü, professor, şair Paşa Qəlbinur çıxış etdilər. Millet vəkili Hüseynbala Mireləmov akademik Zərifə xanım Əliyevaya həsr etdiyi "Zərifə Əliyeva" kitabı haqqında tədbir iştirakçılarını məlumatlandırdı, onu əsl ziyali, görkəmli alım, nəcib, həssas ürekli bir insan kimi seviyələndirdi.

Professor Paşa Qəlbinur isə akademik Zərifə xanım Əliyevanın yüksək intellekt səviyyəsinə, dərin biliyə, hərtərəflə istedədə malik bir alım, eyni zamanda daim insanlara kömək göstərmək amali ilə yaşayan həssas bir insan kimi xarakterizə etdi.

Mənsur İBRAHİMLİ



Aprel ayının 17-də ADPU-da ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş spartakiadanın açılış mərasimi keçirilib. Açılmış mərasimi ulu öndər Heydər Əliyevin universitetdəki abidəsi öündən başlanıb. Mərasim iştirakçıları ulu öndər

Heydər Əliyevin abidəsi öünənə gül dəstələri qoymuş, xatirəsinə ehtiramlarını bildirmişlər.

Mərasimi giriş sözü ilə ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov açaraq bildirmişdir ki, Azərbaycan Respublikası



Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş spartakiada

sinin Prezidenti möhtərəm cənab İlham Əliyev bu il yanvar ayının 21-də xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin dövlət səviyyəsində geniş miqyasda keçirilməsi haqqında sərəncam imzalamışdır. Bu sərəncama uyğun olaraq ADPU-da da Ulu Öndərin 90 illik yubileyi münasibətlə müxtəlif silsilə tədbirlərin keçirilməsinə başlanılmışdır. Bu gün keçirilən spartakiada da həmin silsilə tədbirlərdən biridir. Spartakiada idmanın 4 növü üzrə - voleybol, şahmat, dama və nərd üzrə keçirilir. Yarışlar bir həftə davam edəcək. Qaliblər respublikamızın ali məktəb tə-

ləbələri arasında keçirilən respublika birinciliyində iştirak etmək hüquq qazanacaqlar. Rektor Y.Məmmədov çıxışının sonunda yarış iştirakçılarına uğurlar arzulamışdır. Sonra tədbir universitetin idman zalında voleybol komandaları arasında keçirilən oyunla davam etmişdir. Onu da qeyd edək ki, bu yarış Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı əsasında keçirilir.

Könül MƏMMƏDOVA,
Tarix fakültəsinin I kursunun
103-cü qrup tələbəsi



Qazi Universitetinin professoru Alev Çakmakoglu Kuruya ADPU-nun fəxri doktoru diplomu təqdim edilib

Aprel ayının 16-da Türkiye Respublikasının Qazi Universitetinin nümayəndə heyeti Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olmuşdur. Qonaqlar və ADPU-nun rehbərliyi əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, məzari öününe gül dəstələri düzənmişlər. Xalqımızın görkəmləri oftalmoloq alimi, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla yad edilmiş-

dir. Qonaqlar və ADPU-nun rehbərliyi həmçinin Şəhidlər Xiyabandasında Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda şəhid olmuş soydaşlarımızın məzarlarını, eləcə də qəhrəman Türk əsgərinin məzarını ziyarət etmişlər. Sonra ADPU-nun Elmi Şurasında Qazi Universitetinin professoru Alev Çakmakoglu Kuruya universitetin fəxri doktoru diplomu təqdim edilmişdir.

Məlumat üçün qeyd edək ki,

səmərəlli elmi-pedaqoji fəaliyyətinə, eyni zamanda Türkiye ilə Azərbaycan arasında elmi-mədəni sahədə əlaqələrin inkişafında və qəsəbkar ermənilərin Azərbaycan torpaqlarında tövətdikləri faciələr haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılmasındakı müstəsna xidmətlərinə görə Qazi Universitetinin professoru Alev Çakmakoglu Kuruya ADPU-nun fəxri doktoru diplomunun verilməsi haqqında qərar



universitetin Elmi Şurasının bu il aprel ayının 15-də keçirilən iclasında qəbul edilmişdir.

Təqdimat mərasimini ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Yusif Məmmədov açmışdır. Rektor Y.Məmmədov öz çıxışında Azərbaycan ilə Türkiyənin tarixi birliliyindən danışmış, ulu öndər Heydər Əliyevin "Biz bir milət, iki dövlət", böyük tarixi şəxsiyyət Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" kəlamlarını xatırlatmışdır. Rektor Y.Məmmədov xanım Alev Çakmakoglu Kurunun Azərbaycan höqiqətlərinin təbliğində böyük xidmətlərini göstərdiyini xüsusi qeyd etmişdir. Sonra fəxri doktor diplomu xanım Alev Çakmakoglu Kuruya təqdim edilmişdir. Xanım Alev Çakmakoglu Kuru universitetin fəxri doktorlar qeyd kitabına imza atmışdır.

Tədbirdə iştirak edən millət vəkili Qənirov Paşayeva Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə, o cümlədən təhsil sahəsində yüksək səviyyədə inkişaf etməsindən böyük razılıqla danışmış, xanım Alev Çakmakoglu Kurunu fəxri ada layiq görülməsi münasibətlə tebrik etmiş, ona möhkəm cansağlığı, elmi-pedaqoji və ictimai fəaliyyətində uğurlar arzulamışdır.

Xanım Alev Çakmakoglu Kur öz növbəsində Türkiye ilə Azərbaycanın mehriban dostluq və qardaşlıq münasibətlərindən danışmış, ADPU-nun fəxri doktor adına layiq görülməsindən məmənunluq duyduğunu ifadə etmiş, universitein rəhbərliyinə və kollektivinə öz dərin təşəkkürünü və xoş arzularını bildirmişdir.

Mənsur İBRAHİMLİ





1990-ci il dekabrın 23-də mən Naxçıvana getdim. Bu vaxt mən Bakı şəhərinin Rəsulzadə qəsəbesindən Bakı Şəhər Xalq Deputatları Sovetinə deputat seçilmişdim. Mənim namizədlimiyi qaçqınlar cəmiyyeti iрeli sürmüdü. Sənədlərimi Ali Sovetə deputat seçilmək üçün də vermişdim.

Naxçıvana getməyimin səbəbi o idi ki, dünya siyasetçisi Heydər Əliyevdən məsləhət alım. Siyasetçilərin, ziyalıların nə edəcəyini ondan öyrənim. Azərbaycan hər bir cəhətdən ağır vəziyyətdə idi. Mən ora bacım oğlu, qızımın həyat yoldaşı Əli Nağıyevle (hazırda Baş prokuror yanında Korrupsiya Qarşı Mübarizə İdarəsinin rəis müavini, general-major) getmişdim. O, məni qorumaq üçün getmişdi.

Həftənin altıncı günü idi. Biz ora çatanda iş vaxtı qurtarmışdı. Görüşmək mümkün deyildi. Bir nəfər onu yaxşı tanıyan adamdan (Ferruxdan) xəber göndərdim ki, Bakıdan bir nəfər ziyalı gəlib Sizinle görüşmək isteyir. Ferrux cavab verdi ki, artıq gcdir, sabah da istirahət gənəndür. O, nə vaxt sizinle görüşə biler? Heydər Əliyev gecə cavab verir ki, bir haldəki Bakıdan mənim yanımı gəlibdir, qoy elə sabah 11-də gəlsin qaldığım eve.

Mən ora gedəndə 2 nəfər adam - 1 qadın, 1 kişi onun yanında idilər. 2 nəfər də qəbulundan çıxıb getməyə hazırlaşmışdı. Bundalar 2-si Sumqayıtdan, 2-si de Ağdamdan idi. Nəhayət, 12-yə 5 dəqiqə işləmiş məni qəbul etdi. Təxminən 10 dəqiqədən sonra (Vasif Talibovun evi idi. 2 mərtəbəli, 2 otaqlı ev idi. Soyuq idi. Bir xırda elektrik peçi qoyulmuşdu. O da yaxşı qızdırımdı) məndən soruştı ki, Bakıya nə vaxt qayidaqsan? Dədim ki, saat 5-e biletim var. Evdəkilər dədi ki, bu gün mənim yanına daha adam buraxmayıñ, sabah gələrlər.

Bundan sonra o məndən Bakıdakı vəziyyəti soruştı. Mən Bakı şəhərində və başqa bölgələrimizdə olan vəziyyət haqqında ona etrafı məlumat verdim. Müxtəlif səpki lərdə çox səhbətlərimiz olub. Bunların hamısını burada yox,

Heydər Əliyevlə bağlı xatirələrimdə deməyi, yazmağı planlaşdırılmışam. Burada onun mənə verdiyi məsləhətlərdən bəzilərini qeyd etməklə kifayətlənəcəyəm.

Onun verdiyi məsləhətlərdən:

- Azərbaycan informasiya blokadasındır. İformasiya blokadasını yarmaq lazımdı. Ziyalıları səfərbər edin. Qorxmasınlar. Xarici qəzet və jurnallarda vəziyyəti işıqlandırınsınlar. İmkani olanlar xarici radio və tətevizerlərdən çıxış etsinler. Ermənilərin təbliğatı alt-üst etmək lazımdır.

2. Xalqın hamısını birləşməyə çağırın. Ziyalı da, vəzifeli də, vəzifəsiz də birləşməli və sözləri bir olmalıdır. Başqa yol yoxdur.

3. Azərbaycanda yaşayan bütün xalqlara hörmətlə yanaşın. Onları incitməyin, küsdürmeyin, başqa ölkələre getməye qoymayıñ. Qoy onlar və onların xarici ölkələrdəki dostları, yaxınları, dövlətləri size kömək etsinlər.

4. Din xadimlərini səfərbəriyə alın. Qoy onlar müsəlman ölkələri ilə əlaqələri gücləndirsinlər.

5. Ali Sovet vətənpərvər ziyləri, nüfuzlu adamları seçin.

Keyli səhbətdən sonra o, məndən soruştı ki, Bakıda yaşayanlar yayda hara istirahətə gedir? Bakıda yaşayan adamların bir çoxu rayonlardan gəlib orada məskunlaşırlar. Onlar yayda öz rəyənlərinə gedə bilirlərmi?

Mən cavab verdim ki, bağlar da, rayonlarda da dincələnlər var. Lakin bunlar kifayət etmir. Yaylaq yerlərimizin bir hissəsi ermənilərdədir. Şimali Qafqazda da ermənilər çoxdur. Camaat ora getməye qorxur. Bu cəhətdən vəziyyət bir qədər çətindir. Nə edək, dözməliyik.

O, təssüsüf edə-edə dədi: Mən Moskvada olanda Xəzər ətrafinın böyük bir hissəsini sanatoriya, istirahət zonası etmək istəyirdim. Buna icazə de almışdım. İsteyirdim ki, Azərbaycan turist öikesi kimi, istirahət mərkəzi kimi tanınınsın. Bu zaman hamı işlə temin olunacaq, həm də yaxşı yaşayacaq idi. Lakin Qorbaçov buna mane oldu. Bu işi başlamağa imkan vermedi. Tək-tek bağ evi düzəlt-

mek də, problemi həll etmirdi.

Bundan başqa, o zaman Bakıda yaşayan azərbaycanlıların böyük bir hissəsi zırzəmildər, nəmin, suyun içərisində yaşayırırdı. Yaxşı mərtəbələrdə, isə əsasən, ermənilər maskunlaşmışdı. Semanın çoxunu da bağ tikintisine daşıyırırdılar. Mən mikrorayonlar səlib zırzəmildərə əziziyət çəken azərbaycanlıları xilas etməli idim. Əgər məsələyə bir balaca göz yumsayıdım, Əhməddi kimi sahəni tikib Bakı sakinlərinə verə bilməzdim. Eləcə də digər mikrorayonları...

Sonra o məndən soruştı: filoloqsan, hal-hazırda hansı mövzulardan yazırsan? Mən cavab verdim ki, fel bəhsini araşdırıram. O, mənə dedi ki, yaxşı mövzudur. Dilimizin qədimliyini isbat edən mövzudur. Lakin hal-hazırda ondan da vacib bir mövzu var. Ermənilər Ermənistən Respublikasında

min qəzetləri paylamayıbsa, onda icazə verin biz bunların surətini çıxarıb xalqa çatdırıraq. O, buna razılıq verdi. Mən Bakıya gelən kimi Əbülfəz Elçibeyin yanına getdim və ümummilli liderimiz Heydər Əliyevin tapşırığını ona çatdırırdım. O, mənə dedi ki, mən göstəriş vermİŞEM paylasınlar. Bu saat öyrənib sənə deyərəm. O, idarə həyətini otağına yığıdı. Məni içəride oturmağa qoymadılar. Çıxbıq qapının yanında dayandı. İçəride ciddi səhərbət getdi. İsa Qəmbər ona dedi ki, mən qoymamışam paylasınlar. Biz bunu paylasaq, hörmətdən düşərik. Bura mərkəzdir, Naxçıvan isə əyalet. Biz partiyanın geniş yaşınaqçığını çağırıq. Onlar razı olsalar, yaxarıq. Rehim Qaziyev İsa Qəmbəri müdafiə etdi, hay-küy saldı... və həmin qəzetlər xalq kütłəsinə çatdırılmadı. Qəzetləri kütłələrlə yamadılar.

Heydər Əliyev Azərbaycan uğrunda, Azərbaycan yolunda şəhid oldu. Heydər Əliyevin itkisi yalnız Azərbaycanın deyil, həm də dünyanın itkisidir, dünya siyasetinin itkisidir. O, hal-hazırda bizim aramızda olmasa da, mənən bizimlidir, qurub-yaradan insanların arasındadır. O, dünya durdurcu duracaq, insanlar yaşadıqca yaşayacaqdır, çünkü Heydər Əliyev dünyanın en müdrik aqsaqqalı, en müdrik siyasetçisidir. Heydər Əliyev siyaset aləminin günü, müdrikliyin zirvəsidir. Heydər Əliyev siyasetin allahı, dövlətçiliyin mayakıdır. Heydər Əliyev dünya siyasetinin hansı istiqamətdə gedəcəyini evvelcədən dəqiq proqnozlaşdırıban bir şəxsiyyət olmuşdur. Heydər Əliyev dünya tarixində daim yaşayacaq tekrarsız fenomenidir. Siyaset aləmində, dövlətçilik işində və digər sahələrdə onun qədər

Ulu öndər Heydər Əliyevlə ilk və son görüş

yaşayan azərbaycanlıların hamisini öz doğma yurdundan çıxartmışlar və oradakı yer-yurd adlarını da sürətlə dəyişirler. Bu yer-yurd adları Sizin nəsil yazmasa, itibatacaq və gələcək nəsəl çatmayaçaqdır. Bu yer-yurdların azərbaycanlılara məxsus olduğunu yazıb beynəlxalq aləmə yaymaq lazımdır. Tarixi alımlar də ermənilərin töretdiyi cinayətləri, soyqırımı, deportasiyani yazıb yaymalıdır.

Mən Bakıya qayidian kimi ka-

fedra əməkdaşlarını yığıb bu töv-

siyəni onlara çatdırırdım. Zəngəzur

bölgəsinin tədqiqini professor Vi-

layət Əliyev, Goyçə bölgəsinin

dəsənt Ibrahim Bayramova, Ağ-

baba bölgəsinin dəsənt Aslan Bay-

ramova həvələ etdim. Dərələyəz

bölgəsinin tədqiq etməyi də öz

üzərimə götürürdüm. Nəticədə bu

bölgələrin toponimləri adlarını

çekdiyim müəlliflər tərəfindən

əsasən tədqiq edildi, bunlara aid

kitab və məqalelər nəşr olundu.

Səhərbət zamanı o bir məsələnin

üzərində ciddi dayandı və dedi:

Xalq Cəbhəsinin sadri Əbülfəz

Elçibey mənə zəng edib dedi ki,

Naxçıvan Ali Məclisi çox yaxşı qə-

rarlar qəbul edib və onları «Sovets-

kaya Naxçıvan» və «Şərq qapısı»

qəzetlərində çap edibdir. O qəzet-

lərden bir xeyli göndərin Bakıya,

biz onları küləyə çatdırıraq. Biz də o

qəzetlərden 800 ədəd yığıb göndə-

ririk. Lakin yayıl-yaymadıqlarından

xəber yoxdur. Sən bu qəzetləri ora-

da görmüsənmi? Mən bu haqda

məlumatı olmadığını dedim.

O, izah edib dedi ki, biz Dağ-

lıq Qarabağ, Şəumyan rayonu və

Xanlar rayonunun Çaykəng kəndi

haqqında, Bakıdakı fəvqələdə və-

ziyyət haqqında, 20 Yanvar hadis-

səsine siyasi qiymət verilməsi

haqqında cəhd etdik. Biz qədər

gələcək qəzetlərə qədər

gələcək qəzetlərə qədər

gələcək qəzetlərə qədər

gələcək qəzetlərə qədər

gələcək qəzetlərə qədər

gələcək qəzetlərə qədər

gələcək qəzetlərə qədər

gələcək qəzetlərə qədər

gələcək qəzetlərə qədər

gələcək qəzetlərə qədər

gələcək qəzetlərə qədər

gələcək qəzetlərə qədər

gələcək qəzetlərə qədər

gələcək qəzetlərə qədər

gələcək qəzetlərə qədər

gələcək qəzetlərə qədər

gələcək qəzetlərə qədər

gələcək qəzetlərə qədər

gələcək qəzetlərə qədər

gələcək qəzetlərə qədər

gələcək qəzetlərə qədər

gələcək qəzetlərə qədər

gələcək qəzetlərə qədər

gələcək qəzetlərə qədər

gələcək qəzetlərə qədər

gələcək qəzetlərə qədər

gələcək qəzetlərə qədər

gələcək qəzetlərə qədər

gələcək qəzetlərə qədər

gələcək qəzetlərə qədər

gələcək qəzetlərə qədər

gələcək qəzetlərə qədər

gələcək qəzetlərə qədər

gələcək qəzetlərə qədər

gələcək qəzetlərə qədər

gələcək qəzetlərə qədər

gələcək qəzetlərə qədər

VƏTƏN SEVGİSİ

*Unudulmaz müəllimim, akademik
Zərifə xanım Əliyevanın əziz xatirəsinə*

**ANA! Öz tutumuyla bu varlıqla
müqayisə olunası iki ruhi-müqəd-
dəs tanıyıram: çörək, Qurani-Kərim.**

Bu sözün - varlığın bütün canlılarında, gücü, anlamı eynidir. Bal-övlad yolunda, dünyaya getirdiinin yolunda həyatından beş keçmək qüdrəti. Mütəqə məhəbbətin bir nümunəsi. Gəlin etiraf edək ki, bu qan yaddaşından gələn məhəbbətin də dərəcələri olur, beş deyək ki, daha böyükleri, nəhengləri olur. Və bu nəheng hissələr, sevgilər zərif analarımızın qəlbində olur. Analar övladlarını laylalarla, bayatılarla oxşayırlar. Övladları analarını Cəfər Cabbarının "Ana" şeiriyle...

Zərifə xanım haqqında bir Ana kimi dəyişsəndə öz müsahibələrimdən başqa, xatiresi həmişə mənə əziz olan iki gözəl insanın - müəllimərim olmuş professor Zəhra xanım Quliyevanın və dosent Ləzifə xanım Əliyevanın (Ləzifə xanım Zərifə xanımın böyük bacısı idi) sözləri yadına düşür. Onlar dəyişsəndələr ki, Zərifə xanım övladlarına fanatik məhəbbətli bir Ana idi. İşdə müxtəlif otaqlardakı telefonlarda (çox nəzərə çarpmasın deye) saysız dəfələr zəng edib evde qoyub geldiyi ciyərparələrini soruştardı. Və bu telefon dəyişsəndələrden yalnız birini dinləyən adam heç vaxt onu unutmadı, bir ananın övladlarına olan məhəbbətin ifadəsini ömrü boyu özüyə gəzdirdi...

Onun həyat yoldaşı - o zamanlar Azərbaycan KPMK-nin birinci katibi Heydər Əlirza oğluna olan münasibətindən bir anın şahidi olmuşdur: Ləzifə xanımgiləde balaca nəvəsi Eminin ad gündündə (anam ildiz xanımla mən də orada idim) dünənki televiziya ilə verilən iclasda Heydər Əlirza oğlunun böyük çıxışından səhbet döşəndə Zərifə xanımın gözlərini, üzünü ifadəsini heç zaman unutmadı. Birçə onu dedi ki, mən nəfəsimi dərəmdən bütün çıxışı dinlədim, heyran olmuşdım.

Zərifə xanım yeri gələndə çox ince yumorla dəyişsəndi. Güllərə xanım da doğmaları, çox yaxınları ilə şüx zarafatlar edərdi. O məclisde Ləzifə xanım azca soyuqlamışdı, Güllərə xanım bunu görək güle-güle dedi ki, Ləzifə xanımı mehbənəcəsina beş çağırırdı) eybi yoxdu keçib gedəcək, təki xəstələnek, ancaq ölməyək. Zərifə xanımın zərif, olunduqca yerində olan yumorundan Zəhra xanım, Ləzifə xanım, kafedra məzini onuna həmyaş olan dosentlə-

ri Səkine xanım, Rəfiqə xanım saatlarla gözəl xatirələr dəyişsəndərlər. Səkine xanım və Rəfiqə xanım indi də dəyişsəndərlər. İnce, zərif, yerine düşən yumor, yüksək zövq sahiblərinə, geniş dünyagörüşüne əsilzadelerə məxsus əlamətdir və çox təessüf ki, bu dünyada bütün yaranmışlara nəsib olan xoşbəxtlik deyil. Bu səadət Zərifə xanımın saysız bəzəklərindən, tale vergilərindən bireydi.

Allah-Taala onu valideynlərindən də yarımçıldı. Dünyanın en güzel kılınlınlardan biri, xeyirxahlarından biri, alimlərindən biri, siyasi xadimlərindən biri, ləyaqət sahiblərindən, seçilmişlərindən, tanınmışlardan biri, varlığıyla Azərbaycanın tarixi bir mərhəlesi olan Əlizə Əliyevin ailəsində dünyaya gəlmüşdi Zərifə xanım. Anası Leyli xanım xanımlar xanımı, ağlı zəkası bir dünyani idarə edəcək bir güc, mən idi. Leyli xanımın da səhətləri heç vaxt unudulmayıcaq gözəllikdə idi. O səhətlərindən bir epizod, bir yarpağı xatirladı. Leyli xanım dəyişsəndə ki, hayat yoldaşı Əlizə müəllim uzun müddət Vətəndən uzaqda işləyirmiş. O vaxt uşaqların böyüyü Ləzifənin (Leyli xanımın dilindən deyir) əlindən tutub Mirceferin (Mircefer Bağırov) qəbuluna getdi, xahiş etdəm ki, Əlizə Azərbaycan qaytarsın, ne iş verir, versin, lap adı iş olsun. O da qayıtdı ki: Leyli xanım, Əlizə Azərbaycana gəlse o heç bir, işdə işləyə bilməz, ona layiq olan yer ancaq mənim yerimdir, onu da mən tutmuşam. Bunu deyib bir xeyli susdu. Mən də gözəlmədiyim cavabdan sonra heç bilmədim nə deyəm, sajəllaşıb gəldim evimizə.

Zərifə xanımın böyük qardaşı professor Tamerlan Əlizə oğlu Əliyev Tibb Universitetində Terapiya kafedrasının müdürü idi. Üzeyimdə bir kitablıq söz, məhabət var onun ünvanına. İnşallah ömrü vəfa eləse yazacağam. Ancaq birçə onu deyim ki, bu yaşına qədər doğmalarım, dostlarım, müəllimlərim qarşıq lap yaxınlıqdan tanıdığım müqəddəsərimin bir siyahısı var üzeyimdə. Mən Allahımı heç vaxt unutmaram, ancaq o adamların Tanrı dərgahındaki hörmətləriñən güvənib dərə dəsəndə yalnız üzəyimdə piçitləyə Alladən sonra köməyimə çağırıram. O kiçik siyahida Hüseyin babam var. Var olanlardan biri də Tamerlan müəllimdir. Büyük,

çox böyük ləyaqət sahibi, nur daşıyıcı professor Tamerlan Əlizə oğlu Əliyev! Mənim üçün həmişə canlı olan müqəddəs insan!

Bu böyük ailənin, nəsil-səcərənin Zərifə xanımla bağlı her bir üzvü Dilber xanım, akademik Cəmil Əliyev haqqında saatlarla danışmaq imkanım var. Ancaq bu xatirə yazının qəbul olunmuş reglamentinə uyğunlaşmamışam.


Bir ailənin iki üzvü - olduqca böyük şəxsiyyətlərdən dünyaya gələn övladların genetik varianslı valideynlərin və övladların böyük xoşbəxtliyidir.

Sevil xanımın qeyri-adı coşaxaxeli istəddə, savadı, tevazökərliyi, mədəniyyətinin bu səviyyədə olmasında atasının və Zərifə xanımın müstəsna rolü olmuşdur. Uzun illər bundan əvvəl Zərifə xanımla anamın arasında olan bir səhəbət heç cüre unuda bilmirom. O səhəbət Ləzifə xanımgilin evində Ləzifə xanım, qızı Svetlana xanım, Güllərə xanımın yanında olmuşdu. Zərifə xanım deyirdi ki, Sevil (mənim yaddaşım o vaxtlar Sevilin 16-17 yaşı olardı) bir tike çörəyi (arasında pendir) qalanda belə atmir, tulamır, büküb qoyur ki, sonra yeyərem. Atası ölkənin birinci yox, lap yüzüncü adəmi olan qız ya oğlan usağından bu cür nümunə, həttə deyərdim ki, müqəddəs davranış nadir hadnasıydı, lap elə indinində özündə de həyət və qibə doğurardı...

Zərifə xanım alım idi. Adı böyük hərflərə yazılın ALİM. Zamanı qabaqlayan. Onun bir neçə istiqamətdə apardığı işlər illər keçəndən sonra daha da aktuallaşır, gərəklər olur, qiyaməti daha da artır. Məsələn, günün peşə xəstəlikləri ilə eləqədar Sovetlər Birliyində yaradılan ilk sanballı elmi laboratoriya. Onun rəhbərlik etdiyi, böyük ideyaları reallaşdırınan bu kollektivin görüdüyü işlərin elmi nəticələri bütün dünyada qəbul olunurdu. Əslində, akademik Zərifə xanım Əliyeva dünyada bu elmi istiqamətin pioneri dir. Heç də təsadüfi deyil ki, o, SSRİ Tibb Elmləri Akademiyasının yüksək Averbax mükafatına layiq görülmüşdür. Akademik Zərifə xanım Əliyevanın məşğul olduğu elmi istiqamətlərən biri də iridiodiagnostikaya həsr olunan ilk elmi monoqrafiyanın aparıcı müəlliflərindən olması idi.

Professor Zərifə xanım Əliyeva bu gün uzun illər əvvəl görüb, tibbi deontologiyaya aid qiyaməti elmi-fəsafi əsərlər yazıb mərkəzi mətbuatda çap etdirirdi.

O, Moskvada nəşr olunan və o zamanki Sovetlər Birliliyinin ən nüfuzlu oftalmoloji elmi dərgisi olan "Vestnik



oftalmoloqiy" jurnalının redaksiya heyətinin üzvü idi. Həmin jurnalın baş redaktoru Ümumittifaq Göz Xəstilikləri İnstitutunun direktoru akademik M.M.Krasnov idi. Həmin illərdə mən bu elm ocağında aspiranturada, sonra isə doktoranturada təhsil alırdım. Zərifə xanımla vaxtaşır həmin elmi mərkəzdə, müxtəlif elmi toplantılarında, ya da jurnalın redaksiya heyətinin yığıncaqlarına geləndə görüşərdik. Bu qısa görüşlərdə o həmişə çox səmimi olardı, qayğılarımla maraqlanırdı.

Bir dəfə mənə dedi ki, Heydər Əliyev də sənin boyartınızı izləyir, uğurların haqqında bizim evimizdə səhəbətlər olur. Mən bir az utanaraq ona və Heydər Əlirza oğluna təşəkkür etdim. Bir müddət sonra Ümumittifaq Göz Xəstilikləri İnstitutunun təqdimati ilə elm sahəsində Ümumittifaq Göz Lenin komssomolu mükafatına layiq görünləndə Heydər Əlirza oğlu mənə Moskvadan Bakıya telefon zəngi ilə şəxsnə təbrik etdi.

Heydər Əlirza oğlu sonralar illər keçəndən sonra mənənur Qorbaçovun həsedine tuş gəlib Bakıya dönüşündə, (yerli hakimiyyətə də müxalif mövqede olunda), Filarmoniyada yaziçilərin qurultayında təsadüfin mənə yaxın oturacaqda əyələdi. Xəlil Rzayla birge idilər. Görüşdük. Fasilədə həmin zəngə görə bir daha təşəkkür etdim. Və bir də dedim ki, Siz

Moskvadan mən təbrik etdiniz, ancaq burada Kamran Bağırov heç elə bil ki, yoxuymuş. Gülmüsündü: "Fikir verme, hamı bir olmaz ki" - dedi.

Akademik Zərifə xanım Əliyevanın elmi-pedaqoji, içtimai fəaliyyəti haqqında yazınlardan fərqli qısaça öz müşahidələrimi qələmə alırdım. O, bir övlad kimi, bir evin, bir kişiñin xanımı kimi, bir ana kimi, alım, müəllim, vətəndaş kimi, həmişə ucalardan ucadayırdı. Elmi konfranslardan sonrakı toplantılarında, ya bayramlarda, ad günlərdə eksər hallarda unudulmaz Güllərə xanım da iştirak edərdi, həmişə birinci mahnı sıfarişi "Anamın anası Azərbaycan" olardı. "Ana" və "Azərbaycan" sözlərinin heç kim onun kimi tələffüz etə bilmezdi.

Akademik Zərifə xanım Əliyevanın Prezident xanımı, Prezidentin Anasıdır. Bu onun taleyi idi. Büyük, olduqca böyük həssaslıqla duymaq, görəmek, heyran olmaq, zəhməti sevmək, insanları, Vətəni sevmək onun böyük istədiyi idi.

Böyük sevgidən yaranıb, böyük məhəbbətlə insanları, Vətəni sevənlər əbədi yaşayınlardır...

**Paşa Qəbinur,
Azərbaycan Tibb Universitetinin
Oftalmologiya kafedrasının
müdiri, professor**



May ayının 10-da xalqımızın dahi oğlu, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illi tamam olur. Ulu önderimiz Heydər Əliyevin bu əlamətdar tarixi yubileyi münasibətlə ölkəmizdə və dünyının bir çox xarici ölkələrində müxtəlif tədbirlər heyata keçirilir. Bir faktı xüsusü qeyd etmək yerine düşər ki, dahi önder Heydər Əliyev xalqımızın yüksək milli-mənəvi dəyərləri-

nin qorunmasına və bu dəyərlərin təbliği edilməsinin dövlət siyasetinin esas istiqamətlərindən birinə çevrilmesində böyük rol oynamışdır. Tehsil Nazirliyi və Azərbaycan Tehsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi bu il fevral ayının 6-da ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətlə respublikamızın ali məktəb tələbələri arasında bədii yaradıcılıq festivalı keçirilmək haqqında birqərə vermişdir.

Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş bədii yaradıcılıq festivalı

Bu bədii yaradıcılıq festivalının keçirilməsindən əsas məqsəd tələbə-gəncləri vətənpərvərlik, adət-ənənələrimizə, mədəniyyətimizə, incəsənətimizə hörmət ruhunda tərbiye etmək və eyni zamanda onların incəsənət sahəsindəki istedadlarını üzə çıxaraq inkişaf etdirməkdir. Festivalın keçirilməsi üçün Teşkilat Komitəsi və xalqımızın tanılmış sənət xadimlərindən ibarət Münsiflər Heyəti yaradılmışdır.

Mart ayından başlayaraq keçirilen festivalda ölkəmizin bütün dövlət və qeyri-dövlət ali məktəblərinin tələbələri iştirak edirlər. Aprel ayının 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) adıçəkilən bədii yaradıcılıq festivalının seçim turu keçirilmişdir. Seçim tu-

runda ADPU-nun, Azərbaycan Texniki Universitetinin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin 120-dən çox tələbəsi iştirak etmişdir. Onu da qeyd edək ki, festival

qaliblərinin yekun konsertinin bu il may ayının birinci ongönlüyündə keçirilməsi nəzərdə tutulur.

Gülnar SÜLEYMANOVA



Pedaqogika və psixologiya fakültəsinin ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr etdiyi elmi konfrans

Pedaqogika və psixologiya fakültəsinin müəllim və tələbələri bu elmi konfransda "Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş Pedaqogika və psixologiya fakültəsinin müəllimi və tələbələrinin elmi konfransının materialları" ilə gəlmişdilər. Məlumat üçün bildirək ki, fakültənin dekanı, dosent Şəhla Əliyevanın rəhbərliyi altında hazırlanmış "Konfrans materialları"nda müxtəlif mövzulara həsr edilmiş 60 məqalə toplanmışdır.

Konfrans giriş sözü ilə fakültənin dekanı, dosent Şəhla Əliyeva açmışdır. Müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı yolunda əvəzsiz tarixi xidmətləri olmuş, milli dövlətçilik ideyasının bərqrər olması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması namine böyük fədakarlıqla çəlmiş ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinin ölçə miqyasında geniş qeyd edildiyini söyləyən dosent Ş.Əliyeva Ulu Önderin Azərbaycan xalqı, Azərbaycan dövləti üçün etdiklərindən söz açmışdır. Bildirmişdir ki, ana dilimiz dövlət dili kimi tətbiqində, onun imkanlarının genişləndirilməsi və Azərbaycan xalqının ən böyük sərvəti kimi deyərləndirilməsində Heydər Əliyev şəxsiyyətinə rol danılmazdır. Azərbaycan mədəniyyətinin və zəngin tarixi irlimizin dünya ictimaiyyətine tanıtılması Heydər Əliyevin müsilsiz xidmətlərindəndir. Azərbaycan mədəniyyətinin təhlögüne xidmet edən Mehəmməd Füzulinin 500 illik, "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyerini YUNESKO seviyyəsində keçirilən beynəlxalq ictimaiyyətə yeni mədəni emekdaşlıq formalarının bərqrər olmasına gətirib çıxmışdır.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında milli maraqlara əsaslanan və ölkəmizin siyasi perspektivlərini nəzərə alan xarici siyaset kursu müəyyənləşdirilmiş, dönyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə qarışılıqlı münasibətlər qurulmuşdur. Onun uğurlu xarici siyaseti ölkəmizin etibarlı tərəfdəş kimi qəbul edilərək beynəlxalq miqyasda nüfuzunun artmasına, İslahatçı və təşəbbüskar dövlət olaraq tanınmasına xidmet göstərmişdir. Heydər Əliyevin beynəlxalq aləmdə atlığı qətiyyətli addımlar sayəsində diplomatiyamızın feal mövqeyi formalşmış, Azərbaycanın zorla cəlb olunduğu Ermenistan-Azərbaycan, Dağılıq Qarabağ münaqışasına dünya ictimaiyyətinin münasibəti dəyişmiş, ölkəmizin suverenliyi, ərazi bütövülüyü və sərhədlərinin toxunulmazlığı bütün beynəlxalq hüquqi-normativ sənədlərdə öz əksini tapmışdır.



Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından bəhrənərək Şərqli Qərberası arasında etibarlı körpü rolunu oynamaya başlamış, dönyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.

Azərbaycanda müasir, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərinə qayğı və emin, təhsilin, mədəniyyətin inkişafı əbədi olaraq Heydər Əliyevin adı ilə bağlıdır.

Ölkəmizin Əsas Qanunu olan Konstitusiyasının qəbul edilməsi, haki-

miyyətin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üssülərinin bərqrər olması və müvafiq dövlət qurumlarının formalasdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkən genişmiqyaslı qurulmuş programının tərkib hissələridir.

Azərbaycanın dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilmesi, milli neft strategiyasının uğurla həyata keçirilmesi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələrin başlanması, neft sənayesinin müasir teleblərə uyğun infastrukturun qurulması, neftin Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk boru kəmərləri vasitəsilə şəxslənmiş şəkildə neqli bilavasitə Heydər Əliyevin xidmətidir.

Daha Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycanlıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyaseti, dönmərəqəsi və tarixi əzaqgörənliyi sayesində milli dövlətçilik ideyasını gerçəkləşdirən, xalqımızın müstəqillik arzularına qovuşmasına nail olmuşdur. Məhz

Ulu öndər Heydər Əliyevin respublikamızda ikinci dəfə siyasi hakimiyyətde olduğu illəri yada salan dosent Ş.Əliyeva Azərbaycanın dünya iqtisadiyyatın uğurla integrasiyasını, ölkə daxilində iqtisadi liberallaşmasını, kredit reytinqinin artırmasını, iqtisadiyyatımızın rəqabət qabiliyyətinin yüksək seviyyəyə çatmasını, dövlət büdcəsinin və valyuta ehtiyatlarının ildən-ildə çoxalmasını



miyyətə gəldiyi gün - 1993-cü ilin 15 iyunu tariximizə Qurtuluş Günü kimi daxil olmuşdur. Bu Qurtuluş qısa bir zamanda özünü neinkin siyasetdə, həm de iqtisadiyyatda, təhsildə, mədəniyyətdə və insanların gündəlik real həyatında bürüze vermişdir. Bu gün Azərbaycan nüfuzu vətəndaş cəmiyyətinin qurulduğu, müxtəlif siyasi partiyaların serbest fəaliyyət göstərdiyi, yuzlərlə senzurasız qəzet və jurnalların nəşr olunduğu, eləcə də müxtəlif özəl telekanalların yayılmışlığı və Internet şəbəkəsi istifadəçilərinin sayının sürətə arttığı bir ölkədir.

Heydər Əliyev öz siyasi dühəsi ilə Azərbaycanın müasir simasını müyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyaseti nəticəsində elə olunan müsilsiz naiyyətlər göz önündədir. Bu uğurlar paytaxtimizdən daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətli modernləşməsində, iqtisadiyyat və elmde, təhsil, mədəniyyət və səhiyyədə, eləcə də ictimai-siyasi həyatımızda öz əksini tapmışdır.

Ulu öndər Heydər Əliyevin ideyalarının onun genetik və siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirildiyini söyləyən dosent Ş.Əliyeva demisi: "Heydər Əliyevin memarı olduğu Azərbaycan bu gün böyük tikinti meydancasını xatırladır. Yüzlərlə sənaye və infastruktur obyektləri, məktəblər, xəstəxanalar, idman qurğuları, yaşayış evləri, inzibati binalar və digər tikililər ucaldırlar, yollar salınır. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası bizim gelecek planlarımıza eks etdirməkələ yanaşı bir daha sübuta yetirir ki, Heydər Əliyevin bu gün ölkəmizin sürətli tərəqqisini təmin edən irimiqyaslı programları xalqımızın sosial-istisadi vəziyyətinin daim yaxşılaşmasına xidmet göstərir. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi müsilsiz tarixi xidmətlərini xalqımız yüksək qiymətləndirir. Hər il böyük ruh yüksəkliyi ilə keçirilən tədbirlər xalqımızın Ulu Öndərə olan məhəbbətinin ifadəsidir. Ümummilli Liderin la-

yiqli davamçısı cənab İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, bu gün Azərbaycanda Heydər Əliyev siyaseti uğurla davam etməkdədir. Azərbaycanın inkişafı, yüksəkliyi, həyatımızın müsbət şəkilde dəyişməsi əhəmiyyətli dərəcədə Heydər Əliyev tərəfindən müyyənləşdirilmiş siyasi xəttin reallaşması ilə əlaqədardır.

Heydər Əliyevin ideyaları, siyaseti bu gün də Azərbaycana, Azərbaycan xalqına xidmət edir, xalqımız və dövlətimiz bu gün bu siyasetin həyatına keçirilməsinin faydalarnı görür".

Tədbirdə həmçinin fakültənin dekan müavini, dosent Allahyar İmanov, Ümumi psixologiya kafedrasının baş müəllimi, fakultə TEC-nin sedri Nailə Hüseynova, Yaş və pedaqoji psixologiya kafedrasının müdürü, professor Ərəstən Baxşəliyev, Məktəbəqədər Təhsilin pedaqogikası və metodikası kafedrasının müəllimi, dosent Şərafət Baxışova çıxış etmiş, Ümumi psixologiya kafedrasının dosenti Tamella Ağayevanın məruzəsi dinlənilmişdir. Tələbələrdən Vüsalə Hüseynovanın ("Məktəbəqədər təlim" ixtisası, 301-ci qrup), Günel Mirzəyevanın ("Korreksiyaedici təlim" ixtisası, 403-cü qrup), Xatira Məmmədlinin ("Korreksiyaedici təlim" ixtisası, 403-cü qrup), Gülnar Zaxarovanın ("Psixologiya" ixtisası, 405-ci qrup) mövzuları rəğbətə qarşılıqlılaşmışdır.

Konfransda yekun vuran dosent Ş.Əliyeva mühəzəre saatlarından birinin akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr ediləcəyini, tələbələrə Zərifə xanımın keçidiyi mənali həyat yolu, istedadlı həkim, qayğıkeş həyat yoldaşı olması barədə səhəbtərə açılacağını söyləmişdir.

Dosent Ş.Əliyeva konfransda iştirak edən her kəsə minnətdarlığını bildirmiş, konfransın hazırlanmasında Ümumi psixologiya kafedrasının baş müəllimi Nailə Hüseynovanın əməyini xüsuslu qeyd etmişdir.

**Ayətxan İSGƏNDƏROV,
Lamiye SOLTANZADƏ,
Filologiya fakültəsinin
II kursunun 204-cü qrup tələbəsi**

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş "Qadın zorakılığına qarşı qanun" mövzusunda dəyirmi masa

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) aprel ayının 19-da "Qadın zorakılığına qarşı qanun" mövzusunda keçirilən dəyirmi masada YAP-in Siyasi Şurasının üzvü, Milli Meclisin deputatı, ADPU-da Birleşmiş Milletlər Təşkilatının inkişaf Proqramı çərçivəsində yaradılmış "Gender, Təhsil və Araşdırma Mərkəzi"nin rehbəri Məlahət Həsənova, həmin qurumun baş koordinatorı, Bakı Dövlət Universitetinin dosenti Tamam Cəfərova, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) ADPU bölməsinin sedri, professor Jale Qədimova, YAP-in ADPU Qadınlar Şurasının sedri, dosent Laçın Həsənova, AQAC-in "Sağlamlıq və qayğı şöbəsi"nin müdürü Mətanet Qaraxanova, "Təmiz Dünya Qadın Zorakılığına Qarşı Mübarizə Cəmiyyəti"nin sedri Mehriban Zeynalova, həmçinin universitetin professor-müəllimləri və tələbələri iştirak edirdilər.

Dəyirmi masada çıxış edən AQAC-in ADPU bölməsinin sedri, professor Jale Qədimova bildirmişdir ki, hazırda xalqımız ümummilliliderimiz Heydər Əliyevin 90 illik yubileyi ərefəsindədir. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin xilas karvı və qurucusu, müasir milli inkişaf strategiyamızın banisidir. Müasir Azərbaycan cəmiyyətinin ideya-konseptual prinsiplərinin təşəkkül tapması, həmçinin milli-mənəvi dəyərlərimizin qorunması və yüksək saviyəyə teblig edilməsi dahi liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Xalqımız öz dahi və müdrik oğlu Heydər Əliyevin 90 illik yubileyini böyük ruh yüksəkliyi ilə qeyd edir. Bizim bugünkü dəyirmi masamız da ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilib.

Professor J.Qədimova qeyd etmişdir ki, ulu öndər Heydər Əliyev 34 ilden çox davam edən ictimai-siyasi

fəaliyyətində həyatımızın digər sahələri kimi, elm və təhsile böyük qayğı və diqqət göstərmişdir. Ulu öndər eyni zamanda öz idarəciliyi və dövlətçilik fəaliyyətində hemişə qadınlara yüksək saviyəyə qayğı və diqqət göstərmişdir. Hazırda ulu öndər Heydər Əliyevin müdürü ideyalarını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qadınları həm hüquq və azadlıqlarının qorunması, onların ictimai-siyasi həyatda feal iştirak etmələri və dövlət idarəciliyində layiqince temsil olunmalarına xüsusi diqqət yetirir. Ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millet vəkili, YUNESKO-nun və ISESKO-nun xoşməramlı safiri Mehriban Əliyeyanın fəaliyyəti her birimiz üçün layiqli nümunə, dəyərləri örənəkdir. Professor J.Əliyeva öz çıxışında həm də təmsil etdiyi AQAC-a dövlət seviyyəsində göstərilən qayğı və



diqqətdən razılıq etmiş, bu qurumun ADPU bölməsinin son vaxtlar həyata keçirdiyi coxsayı xeyriyyə tədbirləri barədə melumat vermişdir.

Dəyirmi masada çıxış edən millət vəkili Məlahət Həsənova və digər şəxslər Azərbaycanda gender bərabərliyinin qorunmasının dövlət siyase-

**Samir ƏZİZOV,
Tarix fakültəsinin IV kursunun
404-cü qrup tələbəsi**

Aprel ayının 17-də keçirilən elmi konfransı giriş sözü ilə fakültənin dekanı, dosent Mətanət Əsgərova açdı. XX əsrin sonlarında respublikamızın yenidən müstəqillik əldə etməsini tarixin Azərbaycan xalqına əvəzsiz bəxşisi kimi qiymətləndirən dosent Mətanət Əsgərova əldə olunan müstəqilliyin qorunmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərinin olduğunu söylədi. Böyük Yaradanın hökmü, xalqımızın inadlı və təkidlə tələbi ilə respublikamızda ikinci dəfə siyasi həkimiyətə gələn ümummilli lider Heydər Əliyevin ölkəmizi vətəndaş mühərabəsi ve parçalanmaq təhlükəsindən xilas etdiyini xüsusi qeyd etdi. Respublikamızda müasir dövlətçilik ənənələrinin Heydər Əliyev tərefindən formalasdırıldıqını, müstəqilliyimizin və suverenliyimizin sarsılmazlığını, iqtisadiyyatda davamlı inkişafın təmin olunmasının, Azərbaycanın beynəlxalq miqyasda tanınmasının və gündən-günə artan nüfuzunun məhz Heydər Əliyevin müstəsna xidmətləri olduğunu diqqətə çatdırı.

Dosent M.Əsgərova dedi: "1923-cü ilin 10 may tarixi Heydər Əliyevi Azərbaycana bəxş edib, Heydər Əliyev də özlüyündə Azərbaycan xalqına müstəqil, suveren Azərbaycan dövlətini bəxş edib. Ona görə də hər il onun doğum gününü bayram səviyyəsində, dünyadan köçdüyü günü isə milli hüzn günü kimi qeyd edirik. Bu il Ümummilli Liderin 90 illik yubileyi Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə dövlət səviyyəsində keçirilir. Bugünkü elmi konfransımız da ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı təsdiq edilmiş tədbirlər planına daxil olan tədbirlərdən biridir"-dedi. Dekanı olduğu fakültənin tələbələrinin də Ümummilli Liderin 90 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans və müsabiqələrdə, sərgi və idman yarışlarında fəal iştirak etdiklərindən bəhs etdi. Fakültə idmançılarının, xüsusilə voleybol komandalarının (həm qızlardan, həm də oğlanlardan ibarət komandaların) Heydər Əliyevin 90 illik yubileyi şərəfinə təşkil edilən idman yarışlarına daha fəal qatıldıqlarını, may ayının 10-da fakültədə ilk dərslərin Heydər Əliyevə həsr olunacağını söylədi.

Dosent M.Əsgərovanın çıxışında Ümummilli Liderin ölkə gənclərinin himayədarı, azərbaycanlı gənclərin cəmiyyətimizin fəal bir hissəsi olması fikirləri xüsusi vurğulandı. "Gənc nəslin sosial-mənvi mövqeyi, fikir və düşüncələri, həyatı problemləri, içimai inkişafımızdakı rolü Heydər Əliyevi daim dərindən düşündürdü" dedi. Heydər Əliyevin həla sovetlər dönləmində respublikamızda hərbi kadrlar yetişdirilməsi məsələsinə xüsusi diqqət yetirdiyini söyləyən natiq bu gün "Coğrafiya və çağırışaqədər hazırlıq" adla-

"Heydər Əliyev Azərbaycanın iqtisadi inkişaf strategiyasının yaradıcısıdır"

Coğrafiya və çağırışaqədər hazırlıq fakültəsinin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr etdiyi elmi konfrans

nan fakültənin hələ 1981-ci ildə Heydər Əliyev tərefindən hansı maneələr, çətinliklər bahasına yaradıldığından, respublikamız müstəqillik əldə edəndən sonra həmin hərcələrin ölkənin müstəqilliyinin qorunmasında fədakarlıq nümunələri göstərmələrindən söz açdı:

İlgina xüsusi diqqət yetirməzdı. Belə ki, Azərbaycanımız öz müstəqilliyini bərpa edəndən sonra məhz həmin illərdə keçmiş SSRİ-nin müxtəlif tanınmış ali məktəblərində təhsil almış azərbaycanlı gənclər dövlət quruculuğu işinə cəlb olundular. Elə zaman oldu ki,

yalarının, humanizmin, insan hüquq və azadlıqlarının qorunmasının, cəmiyyətdə qanunçuluğun hökm sürməsi kimi amillərin başlıca yer tutduğunu söylədi. Göstərdi ki, Azərbaycanımızın başının üstünü almış bütün qaranlıqlara aydınlıq gətirən bu insanın fə-



"Ümummilli Liderimizin respublikamızda milli hərbi kadrlar hazırlanmasındaki müstəsna xidmətləri hamiya məlumdur, o cümlədən bu fakültənin yaradılması yolunda göstərdiyi fədakarlıq da. Fakültə 32 il bundan əvvəl - 1981-ci ildə "İbtidai hərbi hazırlıq və fiziki təlim" adı ilə yaradılıb. Amma fakültənin yaradılması haqqında SSRİ Nazirlər Sovetinin qərarı ondan üç il əvvəl - 1978-ci ildə olmuşdu. Fakültənin ilk dekanı bu gün universitetimizin Təriyə işləri üzərə prorektoru vezifəsində çalışan professor Rafiq Baxşaliyev olmuşdur. Fakültənin ilk müdavimlərindən (bu, 1985-ci ildə olmuşdur) Adıgozəlov Zülfü Hüseyin oğlunun, Hüseyinov Famil Mübariz oğlunun, Əsədov Mübariz Mayıl oğlunun, Əhmədov Ağabala Cəbala oğlunun, Səlimov Vahid Tofiq oğlunun, Məmmədov Ağaverdi Məmməd oğlunun və başqalarının adlarını iftixarla çəkə bilərəm. Ulu Önder Azərbaycanımızın müstəqilliyini öncədən görmüş. Belə olmasayı, respublikamızın həle Sovetlər Birliyinin tərkibində olduğunu illərdə ölkəmiz üçün hərbi və digər sahələr üzrə milli kadr hazırl-

ıyyətinin bütün mərhələlərində haqq-ədalət, humanizm, qanunçuluq, sosial ədalət prinsipləri, bu prinsiplərin içtimai sürürdə möhkəmlənməsinə çalışmaq kimi amillər mühüm yer tutmuşdur. Mülliim olaraq bizlər tələbələrimizlə Ümummilli Liderimizin bu yüksək xüsusiyyətləri, həyat amalları barədə mütəmadi olaraq səhəbetlər aparmalıq ki, onlar hər işdə, eməldə, həyatdakı yaşam tərzlərində Heydər Əliyevdən öyrənməye, ona oxşamağa çalışıllar".

Dosent M.Əsgərova çıxışında Ulu Öndəri "Azərbaycan xalqının xilaskarı", "Müstəqil Azərbaycan dövlətinin memarı", "Azərbaycan gəncliyinin himayədarı" adlandırıldı. Heydər Əliyev siyasetində ədalətli cəmiyyət quruculuğu ide-

liyyətinin bütün mərhələlərində haqq-ədalət, humanizm, qanunçuluq, sosial ədalət prinsipləri, bu prinsiplərin içtimai sürürdə möhkəmlənməsinə çalışmaq kimi amillər mühüm yer tutmuşdur. Mülliim olaraq bizlər tələbələrimizlə Ümummilli Liderimizin bu yüksək xüsusiyyətləri, həyat amalları barədə mütəmadi olaraq səhəbetlər aparmalıq ki, onlar hər işdə, eməldə, həyatdakı yaşam tərzlərində Heydər Əliyevdən öyrənməye, ona oxşamağa çalışıllar".

Iqtisadi və sosial fənlər kafedrasının baş müəllimi Vəqif Əliyevin "Heydər Əliyev Azərbaycanın iqtisadi inkişaf strategiyasının banisidir" mövzusunda məruzəsi konfrans iştirakçıları tərefindən rəğbətlə qarşılaşdı. Məruzəçi çıxışında dedi ki, həm Sovet Azərbaycanının, həm də müstəqil Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələri Heydər Əliyev tərefindən yazılmışdır. Respublika sənayesinin dinamik inkişafını təmin etmek məqsədi ilə geniş islahatlar həyata keçirildi. İlk növbədə maşinqayırma, kimya və neft-kimya, elvan metal-

lərqiya sənayesində yenidənqurma işləri aparıldı. XX əsrin 70-ci illərin sonları, 80-ci illərin əvvəlləri ölkə iqtisadiyyatının inkişafının zirvesi kimi qəbul edilir. Yaşlı nəslin nümayəndələri həmin illərdə keçmiş SSRİ-nin ən yüksək mükafatlarından olan Ümumittifaq Keçici Qırmızı bayraqlarının Azərbaycana hansı təntənə ilə təqdim edildiyini yaxşı xatırlayırlar.

Bütün bu qurudoğuran uğurlardan ürəkdolusu söz açan məruzəçi V.Əliyev çıxışında demişdir: "Həmin illərdə Azərbaycanda istehsal olunan 350 adda məhsul dönyanın 65 ölkəsinə ixrac olundu. Əslində bugünkü müstəqil, suveren Azərbaycanımız hələ 1969-1982-ci illərdə təməli qoyulmuş iqtisadi potensiala əsaslanır.

V.Əliyev məruzəsinin sonunda demişdir ki, Heydər Əliyevin respublikamız üçün müəyyən etdiyi strateji inkişaf istiqamətləri həmişə xalqımızın xoşbəxt yaşaması kimi müqəddəs bir amala xidmət edəcəkdir.

Sonra məruzə etrafında çıxışlar oldu. Dekan müavini, dosent Dadaş Ələsgərov, Fiziki coğrafiya kafedrasının müdürü, dosent Nərimən Süleymanova, Ekologiya kafedrasının müdürü, dosent Yavər Əliyev, Fiziki coğrafiya kafedrasının dosenti Ali Əliyev, Fiziki tərbiyə fənlərinin tədrisi metodikası kafedrasının baş müəllimi, Qarabağ mühərabəsi iştirakçısı Şikar Şikarov, İqtisadi coğrafiya və coğrafiyanın tədrisi metodikası kafedrasının müdürü Kərəm Bayramov çıxış edərək ulu öndər Heydər Əliyevin respublikamızın müstəqilliyinin bərpasında və sürtəli inkişafa nail olması istiqamətdəki əvəzsiz tarixi xidmətlərinə bəhs etdilər.

Konfransda hemçinin görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatiresi anıldı, bu il onun da 90 illik yubileyinin qeyd edildiyi söyləndi, bu mövzuda çıxışlar arasında Fiziki coğrafiya kafedrasının müdürü, dosent Nərimən Suleymanovanın xatirələri xüsusi yaddaşqalan oldu. O, çıxışında dedi: "Mən bu ailəni tanıyorum. Zərifə xanım çox incəqəlblə, sadə, zarafatlı xoşlayan, uşaqla-uşaq, böyük-lə böyük kimi davranışlığı bacaran bir xanım id. Çox mehriban idilər. Heydər Əliyev həyat yoldasını çox itəyirdi, deyirdi ki, mənim həyatda bir dostum varsa, o da Zərifə xanımıdır. Zərifə xanımın yaxşı piano calmağı var idi. Onlar birlikdə "Sənsiz" romansını oxumağı xoşlayırdılar.

Mən ikinci dəfə Heydər Əliyevi Moskvada, Zərifə xanım dünyasını dəyişəndə gördüm".

Elmi konfransda yekun sözü söyleyən dosent M.Əsgərova dərin məzmunlu məruzə üçün Vəqif Əliyevə, çıxış edənlərə və ümumiyyətlə, konfransda iştirak edən hər kəsə təşəkkürünü bildirdi.

Ayətxan ZİYAD